

"Fon" İnsan Dostluk İstemi Birinci
kışkırdan Dostluk İstemi Birinci
nin Qarabağın sosyal, iqtisadi,
medieni infrastrukturunun
şəhər yöründə başlığıdır. "Fon Qa-
bağ" şəhərkən layihəsi
çərçivəsində Böyük Layihə
sənədində canlanıb taropğının
bütləyilə nominə fəndə edən
qəhrəman şəhidi ləzimiz
ziyaret etməkə davam edir.
Dəfə biriñin təxər榆ly
Ağlıqılıqda in vən yeganə övladı
olan şəhid Eminin ailəsi ilə
görüşməq qərarına gəldik. Lakin
Cəbrayıldan olan kişi çoxv is-
maylovin Emin Tahir oğlu 21
may 2001-ci ilde Bakı şəhəri
Nasırıy rayonunda anadan olmuş
ve rayonun 54 sayılı orta məktəb-
in bitirən həqiqi herbi xid-
mətə yoluñib. Elin təvəlvidin
şəhidi vermiş ananı ziyaret etmek
nə qədar çətin olsa da borcumuz
yerinə yefirməliyik. Qapının
Eminin xəlosi: Süçət xənim açı.
Sona Mələkət anayla görüşür-
dü. Gelişməş cənə sevniñir və
bizi aylardır gözläyirliñim kimi
qarsılaşırıq. Səhbbatımız olduq-



“Mərd, səxavətli oğlumla fəxr edirəm”

“Kaş bir körpəsi, bir nişanəsi galaydı...”

gözöl simasından yaş sel ki-
mi axıb qara paltaının yaxa-
sına tökülr. Sözler, sesler
boğazında dünyulen qalır.
Nə deyəsen, nece edəsen?
Yegane övladı şəhid olan
qırx yeddi yaşlı anaya hansı
təsallini verəsan? Yoxdur o
təsallı. Yoxdur o söz...

Melahet xanım deyir,
Emin çok istiqamı, dost-
canlı idi: **Ş**en yeri maş-
yun mənteqiyə idi. Ora-
da çalışmış muddətən tak
özü, anası üçün deydi, im-
kansız tənşəri, doctarı, qo-
humları üçün de el tuturdı.
Bir imkansız qonşu məne
Eminin onlara baxıraq əlini
dəyəndə olduğumla daha
da qurur duydum. Mər, sa-
xavəlli qayğı bütüydürüm
ürün fəxr edədim. Əsgərlər
zəng edəndə deyirdi ki,
xana, Darixma. Şəhərinə gəzel
neyat yaşadacam, seni dəh-
sizlik etmək cəmiyyətəcəyim.
Melahet cəmiyyətənəsiyacəm.

Mələklər xərinin dənizləndiricə
Şöhrətləndirən yaş bulaq kimi çağ-
ayırlar. Qəher məni boğsa da, göz
vəşimi gizləməyə çalışıram. Am-
ma tekçə göz yaşımı yox, elə
özümü də. Evin tek övladını iti-
rəndən sonra yaşamağın mənas-
ızı olduğunu deyən ananın
mənzilinə tərəfədən yaşa düşmə-

pozunun onurdece yoxa çıxmış
şeylərim.

“Bir axtas gördüm ki, kiminse
yaşırı. Həq qalmış
ki, Eminin istadığı qız ola
berdi. Axi, o manzımda hə-
dəyə böyüümüşüm. Eşqəri
gelməmişimdir bər neqə qın-
qanç dedi ki, ana, birlə bir qız var,
sən görəmək istəyir. O qəder
sevdvindim ki. Dədim, anan qur-
banan sənən senin istidəyin qız-
da. Ayni 1-həfti xidmət
gelişdi im. Həmin gün ham
mənimin aq qumundan
herbi komissarılarından icazə aldı
ki, bir yerdə qeyd edək. Sevdvili
qız da anası ilə gəlmidi. Bir-
birimizə hədiyyələr almışdır.
Emin ayıq təxbi hərdəmət
deñi fez məzuniyyətini geləndə
bədə biziq evinə cənəq
geldi. Damqılı, güldük. Kim bi-
lirdi belə olacaq? Qız da, anas-

ca isti, semimi başlayır ve o qeder mehriban ünsiyet yaranır ki, artıq bir neçə saat davam eden görüşü yekunlaşdırmağa belə çetinlik çekirik.

Emin körpe iken atasını itir
Malahat xanım nüfuzlu işler
değerçaları oğlunu min-bir
özüylette tekbaşına böymüştür.
Uşaqlar hayde oynayan
Emin butukta, demir yürüd,
başketçi, ofisancı isleyirdi. Bir da-
re mektebada valideyin ilcasında
derdi kıl. Emin dersdan tez ci-
xır. Sen de, İlemağye gedir-
meli. Derslariçi çok yaxşı
ayrınlığından onu hizmetinde
şusundur. Ümîn gülâd ki, ana,
manzıhıza getmek, universi-
teyeti qubul olmuş istemirsem. Ha-
tılığının pulu, dördüncü
geyim, yarlı xorçuları var. Mene gö-
rür bu qader eziyyetla qatlaşma-
ğının razı ola bilermem. İşleyib
senin körök edecem. Belice,
dozucunuq sînî bliştir Islam'e
başladı. Hür bir la bala
arasında söz-söhbət olur. Amma
Emin bir defə ananın Uzıuñ aña
olmadı, haqsız olmasa belki xetri-
me dayındı.

Danışdıcı Məlahət xanımın

Şəhid Emin İsmayılovun ailəsi ziyarət olunub

da dəfələrlə gəlib yani-
ma. Mən o qızı xoş-
bəxtlik arzulayıram.
Kaş bir körpəsi, bir ni-
şanəsi qalaydı. Təsəl-
lim olardı. "

Xalası Sücaet xanının oğlu Elvin silahdaşlarının xatirələrini biziylə bəlliçür:

bizimle buluşur:
“Emin han ayağından yaranıldıñın, ham de evin tek övlادı olduğuna gör düyüş meydandañ cincin qamrı amırıalsa da, geri qayıtmadan imtina eder. Deýimli ki, ayağımdan aksayaşı qandı. Bu mueseble fözümlümler! Emin idmanla qızıl olurdu, cüsseli idi. Ona ‘Morf’ lynesı vurolandan aksayaşxa aksayaş döyüşkeri gedir. Rabiteli olaraq ham erdeğir. Ağrabile qırşusunu daşıymış. Denil cămkar istemedim zabit danışır ki, düyüşün qızılı yerinde birden Emin terefaðda berk ses gelir. Soruçuram, her keç şayixa yaxşı. Amma dörnülük baxmaðı görürüm ki, kolunu aparı. Buna baxmayram bozunma alım, deýir, yaranıldıñın nidi. E o veziyetde har iki hukmına hereket edirdi, hem günün dasırm, hem de bize ruzgarı.

A black and white photograph of a man with short dark hair and sunglasses, wearing a camouflage zip-up jacket. He is standing in front of a building with a visible door and some text on the wall. The image is grainy and appears to be from a video frame.

vermek için zarafatla "Hardsan, Paşının?", "Noldu, Paşının?" deye-deye döyüştürdü. Bir anlıq çiksin düşür, Emin gözden itil. Onun getirdiyi istiqametde olsu-
dunda ağır alışma olmuştu. Ko-
mandanı Tağıyev Elçinin
araxasında gedir ve bir daha geri
qayıtmır. Emini sonuncu dəfə
elə hemin 6 oktyabrda döyü-
da görmüşdülər. "

Xalası Sütçə xanım danışır: "Onun itkin xəberini nəsiyətə öyüne yaxın buraxmırı. Deyirildi, menim oğlum şəhid ola bilər, itkin olub bilər. 27 sentyabr döyüş başlığında Emin yolda eşqer yoldaşlarına zarafatla deyirmiş ki, ev dəfənəyində rəngarəng ayn qalmış gedib kəsildikdən sonra. Sanki ürəyinə dambmış".

yolumun üstündəki uşaq palta-
ları dükənənə girib Eminin doğu-
lacaq oğluna, qızına paltaflar
beyənərdim. İndi o dükənlərin
qabağından tez keçirəm ki, gör-
məyim.

Nur üzü şehid anasının gözünden yaşla bulaq kimi çağlayır.
Sonra oğlu haqqında hansısi
xalırları xatırlayır gülmüşsür.
Gözünün yaşıtı teleslik silerék
daha böyük hevesla yine başşa
bir hادisini danışmağa çalışır.
Sanki qorxur oğlu ile bağlı han-
sisa meqam unradır. İsteğir
maddi sizinti ücubundan yaşam'a-
diği usulğalandırmış bulunmuş onu
gördüyün son ana qeder Eminle
bağlı her şeyi kını lento kimi
yaddaşımıza köçürsun.

Melahat xanım Eminin fotoğraflarından ibaret albomları bize gösterir. Xatirelerimiz birbirde buluşuyor, her biri haqqında söhbətlər yorumluşun. Aranın çox incitməcəm üçün qalxmış. Amma sonra yene nese düşür yadına. Bir az da aydaqın sevərkən dinikeylik ananı, "Getmeyin, oturun yemək hazırlayıñ", deyir. "Əziyyət olacaq mənim", deyə qapının çıxışına yaxınlaşır. "Bizdən istədiyiniz bir şər varmı?", deyə soruşur. "Tez-tez gelin ve Emini tez-tez xatirədin", söyleyir ana. "Mülfət", deyə səz veririk. Xalası Səxət xanımla bir-birimlərə elaqə nömrələrimizi yazıb götürürük. Melahat ananın əllərinən öpüb qucaqlayıram. Nəse demək üçün sərüdü tikilərim, amma deyəcək sözü təpəmirəm. Sanki bütün sözləri yaddaşından silmişdilər ve bayaqdan ananın her düşən göz yaşısını sinehmə saldıgın köznə ağırsına döza bilmeğim aylayı-

İsmayılov Emin Tahir oğlu döyüş emelligiyle yüksek peşkarlıqlı yerine yetirerek iigidilik ve mərdlik nümunəsi göstərdiyinə görə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. İl Fəxri Xiyabanda dafn edilib.

Uca meqamında yerin rahat,
ruhun sad olsun qənc ləqəd!

Fayzlyva Soltanmurad